



**Mürsəl İrəvanlı,**  
Yazıcı-publisist,  
**M. Qorki adına**  
Beynəlxalq  
mükafat laureati  
**Gəncə şəhəri**

**II yazı**  
**(Povest)**

... *Qaraxan cıvınlarını çəkdi:*  
- Polkovnik daim türkün yanında  
ola bilməz. Fürsət düşən kimi onu  
gəbərcəcik. Gözləmək lazımdır...

*Murad dedi:*

- Mənə elə gəlir ki, bu ecləf Ziya  
Maqsudov təcili öldürüləlməlidir. Əks  
halda yaralı atamın hayatı təhlükə al-  
tında olacaq.

*Qaraxan fikrili halda çənasını  
ovuşdurdu.*

- Sən haqlısan qardaş, - dedi. Biz  
imkan vera bilmək ki, Həmid kişiye  
ikinci dəfə qəsd etsin.

*Bu arada Məcid sakit səslə soru-  
şdu:*

- Bəs onda polkovnik Ziya necə  
olsun?

*Qaraxan Murada tərəf dönbü mū-  
əmməli, qaribə bir təbəssümle soru-  
şdu:*

- Ha, qardaş bəs onda polkovnik  
na edək? Murad ani fikirdən sonra ca-  
vab verdi:

- Onda biz polkovnikin də aradan  
götürməliyik. Başqa çara yoxdur. An-  
caq bu elə ustalıqla edilməlidir ki, ha-  
mi bilsin: - Öldürülmüş polis polkovni-  
ki heç də xidməti vəzifəsinə yeri-  
nətirən namusu insan deyil, pula satılı-  
mış və narkobaronlara nökerçilik  
edən yaramaz bir polis məmənudur.  
Bu halda ictimaiyyət bizi qarşı aman-  
sız olmaz. Murad bunu deyib dəstək  
axtarmış kimi etrafına boylandı.

Cəbi ve Rasim baxışlarını yayın-  
dırmağa tələsdilər. Qaraxan isə ba-  
yaqqı müəmməli təbəssümle dedi:

- Daniş, Murad, daniş, qulağım  
səndədir.

Murad azacıq qızardı ve sözüne  
davam etdi:

- Onlar isteyirler ki, görüsə mən  
gedim. Deməli, görüs yerində təbiidir  
ki, üç nefer olacaq - mən, Həmid və  
polkovnik. Görüşü birisi güne təyin  
edin. Çalışın ki, görüs izdihamlı, icti-  
mai yerde olsun. Şəxsi evə, mənzile  
getmərəm. Restoran, yaxud da bar ol-  
sa yaxşıdır. Mənce heç kəsin ağılna  
gelməz ki, biz polkovnikini öldür-  
məye cəsarət edə bilərik. Əlbətta  
mən ora geləndə ilk növbədə üst-ba-  
şımı axtaracaqlar, belə ki, mən görüs  
mütəqə getməliyəm. Orada onlarla  
söhbətləşərkən, hiss etdirdə də  
mənə silah ötürülməlidir. Bunu necə et-  
mək məsəlesi sizin öhdənizə düşür.  
Baş sindirməq lazımlı gelecek. Hansı  
yolla isə mənə silah ötürürse, hər iki-  
sini asanca gəbərdərəm!..

Ortalığa qəriba bir sükut çökdü.  
Rasim Cəbi ona təcəccübə bacdları.  
Məcidin sıfətində kədər qıçıqlımları  
görünür, dərin fikrə qərə olmuş, gəmi-  
si batmış kapitan təsiri başlıyıldı.  
Yalnız Qaraxanın kefi köl idi, özünü  
gülüməkdən güclə saxlayırdı. Sonra  
dözməyib ucadan qəhqəhə çəkdi,  
gülüməkdən boğula-boğula dedi:

- Sən ha?! Bizi bəyənməyən əla-  
çı tələbə? Sən ki, heç vaxt bizim işlə-  
re qarışmaq istəmemisen, indi isə  
adam öldürmək isteyirsən? Özü de  
kimi?! Polis polkovnikini! Bəs necə!  
Kişinin oğlu təhqir olunub. Gül sıfetin-  
dən yumruq zərbəsi alıb. İki-üç döşini  
itirdiyinə görə iki neferi qətlə yetirmək  
isteyir. Hər dişə bir qətl! Ha...ha...ha!..

Cəbi ve Rasim elə başa düşdülər  
ki, Qaraxan öz kiçik qardaşını bac-  
ra bilmədiyi işə girişdiyinə görə məs-  
xərəyə qoyur. Buna görə onlar da diş-  
lərini ağırdılar. Yalnız Məcid gərgin  
və qüssəli otumuşdu.

Qaraxan gülməyinə  
davam edərək:  
- Deməli sən onları  
öldürmək isteyirsən? -  
dedi. Sən ha? Birçə şapalağa görə?  
Muradın sərt səsi,  
vücudunda baş vermiş  
qeyri-adı deyışiklik Cəbi  
ve Rasimi hürküdü, üz-  
lərindəki təbəssüm bir  
andaca yox etdi. Murad  
orta boylu, nərmənaz  
oğlanıdır. İyirmi dörd yaşı ancaq olardı.  
Ailədə hamidan kiçik idi. Buna  
baxmayaraq indi onun vücudunda  
heç kəsə belli olmayan güclü bir təla-  
tüm baş vermiş, intiqam hissi oyat-  
mışdı. Sanki bu dəm onda atası şef  
Qurbanın ruhu tecəssüm etmişdi. Kə-  
nardan baxana elə gelirdi ki, indicə  
qardaşının üstünə şığıyacaq: baxma-  
yaraq ki, Qaraxan ondan yaşı və qat-  
qat güclüdür. Əger bu dəm Muradın

dır. Lakin icraçını ölümcul təhlükə  
gözleyir. Biz Muradı canavar ağızına  
vermiş olarıq.  
- *Bunu mən də edə bilərdim, - Qa-  
raxan dedi.*  
- *Həmid min il qala səni yaxın bu-  
raxmaz. Sonra üzünü Cəbi və Məcidə  
tutub xəbər aldı: - Elə bir adamınız  
varmı ki, bu işi yerinə yetirə bilsin. Əl-  
bəttə ki, cox böyük pula!*  
*Cəbi başını yırğaladı. Dedi ki: -  
Bu təlkü adamlarımızın hamısını sıfət-  
dən tənir. Yaxına buraxmaz...*  
*Qaraxan onun sözünü kəsdi və  
əlini stola dayaq verərək qətiyyətə:*  
- Bunu Murad edəcək! - dedi. Cə-  
bi görünüş harada keçəcəyini müey-  
yənleştirməlidir, sənse Məcid, öz kol-  
leksiyandan bu iş üçün tapança seç.  
Çalış ki, qısa lülesi və böyük dağidıcı  
gücü olsun. Sərrast vurmağı o qədər  
də vacib deyil, cünki Murad yaxın me-  
safədən atəş açacaq. Murad, sən atəş  
açan kimi tapançanı döşəməyə atma-

hərə gelmişdi. Gələndən də özüne  
“yaxşın” dostlar tapmışdı. Pulu, hər tə-  
rəflı imkanı. Hələ sərhəd rayonlarından  
olan Iz qoymazda sahə müvəkkili işləyən  
zaman Əhmed Əylisli ilə yaxın münasibət  
qurmuşdu. Və bu yaxınlıq sonradan “dostluğa” çevrilmiş,

medi. Yalnız növbətçi polis nəfərinə  
zərər etdirdi onu harada axtarmaq  
lazım geleceyini söyledi. Sonra o sa-  
kitcə küçəyə çıxb taksi saxladı və Hə-  
midin gözəldiyi eve yollandı. Həmid  
bir saat olardı ki, burada idi.

... *Muradın ölkəni maneəsiz ola-  
raq tərk etməsi üçün zəruri olan təd-  
birər görəmək vəzifəsi Məcidin öndə-  
sına düşmüdü. Saxta pasport, dəniz-  
çi vəsiqəsi, Türkmanistan limanına  
səfər edən səmisiş gəmisinə bilet tə-  
darük edilmişdi. Elə həmin gün bir  
dəstə adam dağlarda siğnacq hazırla-  
maq üçün Türkmanistana yola düş-  
məsdi.*

*Həmid ilə görüşün keçiriləcəyi  
restoranın qabağında Murad xüsusi  
maşın gözləyəcəkdir. Cəbinin sürəci-  
yi bu maşının yırıq-yamaqlı görkəmi  
olsa da güclü mühərək və saxta nörmə-  
rəsi vardi.*

*Murad günortaya qədər Rasim  
rəhbərliyi altında İsrail istehsalı olan 22  
kalibrli kiçik revolverden atəş açmağa  
məşq etmişdi. Bu tapançanın yumşaq  
uclu güləşli dəydiyi yerde sancaq ucu  
boyda iz qoysa da, çıxığı yerde yum-  
ruq boyda iri deşik açırdı.*

Bele gülleyə tuşlananın xilas ol-  
mağə heç bir şansı yox idi.

Rasim ona öyredirdi: - Ateş açıb  
qurtaran kimi tapançanı yere sal. Heç  
kəs bunu sezməyəcək. Elə bilecəklər  
əvvəlki kimi silahlısan. Çünkü əllerinə  
yox, sıfətinə baxacaqlar. Dərhal aran-  
dan çıx, özü də qaćma, sakit addımla  
get. Heç kəsin gözlərinə zillənme, an-  
caq baxışlarını da yayındırma, qoy elə  
bilməsinlər ki, qorxursan. Arxayın ol,  
heç kəs üstüne yerməye ürek elemə-  
yecək, qorxacaq. Küçəyə çıxan kimi  
Cəbinin maşının otur. Vəssalam, qala-  
nı bizim boynumuzdadır...

- Qaraxan müeyyən edibmi ki,  
turkələr harada görüşəm? - Murad so-  
ruşdu.

- Yox hələ, Həmid cox bic, həm  
de ehtiyatlı adamdır. Ancaq sən nara-  
hat olma. Onlar Qurbanın evine qayıd-  
ilar. Qaraxanın qərargahı hələ də  
burada yerləşirdi. Murad öz-özüne fi-

## “Mavi ay” restoranında qatl

elinde silah olsayıdı, Qaraxanın heyə-  
ti tükən asılı olardı. Qaraxan çəcəyib  
susdu. Murad soyuq və yad ssəsle:

- Əcləf! - dedi. Sən inanırsan ki,  
men bunu edə bilerəm?

Ciddileşmiş Qaraxan:

- Əlbətta inanıram - dedi, men se-  
nin sözlerinə gülümşürüm. Həyatın özü  
mene güləmli görünmüdü. Men he-  
mişə demişəm ki, ailəmizdə en güclü  
sənəs! Belə hələ atamızdan da güc-  
lüsen! Sən dünyada yeganə adam-  
san ki, ona qarşı durus getire bilərsən.  
Yadimdadır, sən balaca olanda hətta  
mənim qabağımdan da qaćımdır.

Lakin Həmidin gözlərində sən zə-  
ifəns, cünki polkovnikinin zərbə-  
sinə zərbəyle cavab verməlisən. Ata-  
mız yaralandığı gündən oturub gözle-  
yirəm ki, sən nə vaxt “mühərəbə qəh-  
rəmanı”, “futbol ulduzu”, “təmiz adam”  
maskasını bir kenara tullayıb mənim  
sağ elim olacaqsan və bizi birlikdə  
atamıza, bütün ailəmizə qədər etmiş  
bu alçaqları bir yerde ezeçeyik. Ona  
gülürüm ki, demə qeyrət gəlməyin  
üzün birəcə qapalaqə bend imişsin.

*Murad gülümşəyib, başını yırğal-  
adı:*

- Yox, məsələ şillə-yumruqda de-  
yil. Mən ona görə hərəkətə gəldim ki,  
başqa çıxış yolu görmürəm. Mən otu-  
rub gözləyə bilerəm ki, Həmid yalnız  
məni yaxın buraxıb. Hər şeyi, büt-  
tün detalları ölçüb-biçmişəm. Polis  
polkovnikini məhz mən öldürmeliyəm.  
Ola bilsin ki, sən də edə bilərdin.  
Lakin sənən ailən, uşaqların var. Atam  
ayağa qalxana qədər sən kətanın baş-  
çısısan. Deməli, qalıram mən. Sadə  
mənliyidir. Şillənin isə bura qətiyyən  
dəxli yoxdur. Qaraxan yaxınlaşıb Mu-  
radı qucaqladı:

- Sabəb məni maraqlandırırmış, -  
dedi. - Əsas odur ki, sən yənə bizi-  
məsələn. Sən əsil Vüqarlısan! Bəs sən  
əvəldən axıra qədər haqlısan. Bəs sən  
na fikirdəsan, Rasim?

- Muradın arqumentleri inandırıcı-

*Polkovnik varlı rayonlardan birində polis serjantı olan atasının yolu ilə getmiş və elə  
əliyəriliyi də ondan öyrənmişdi. Ancaq özü dörd oğlundan heç birini polis sistemində ya-  
xın buraxmamış, onların istiqamətini başqa səmtə yönəltmişdir. Altı il əvvəl olardı bu  
şəhərə gəlmİŞdi. Gələndən də özünə “yaxşın” dostlar tapmuşdı. Pulu, hər tərəflı imkan-  
lı. Hələ sərhəd rayonlarından olan Iz, qoymazda sahə müvəkkili işləyən zaman Əhməd  
Əylisli ilə yaxın münasibət qurmuşdu. Və bu yaxınlıq sonradan “dostluğa” çevrilmiş,  
əl əli yuyur, əl də üzü” prinsipi üzərində qurulmuşdu. Əylisli kləti xaricdən ixrac edi-  
lən narkotik vasitələri realizə etməkdə ona arxalanırdı. Ancaq yeri gələndə özünü el  
göstərirdi ki, ona müraciət edən adamların əsil niyyətlərinin guya başa düşmür...*

lisan. Yol vermək olmaz ki, onu sən də  
tapsınlar. Sən, Rasim tapançanı bizi də  
olan xüsusi laqla örtəsen ki, üzərində  
barmaq izləri calmasın. Murad, bəzər  
şəyi yerli-yerində edəcəyik ki, aradan  
çıxa biləsen.

Bu baredə narahat olma, üreyini  
bu kimi saxla. Sərəncamların bu qədərdir!

- Bunu deyib qardaşının üzüne  
gülümşədi. İndi isə Rasimlə get. Sə-  
nə verəcəyi tapançaya elini öyərdi...

... Polkovnik Ziya Maqsudov öz ka-  
binetində, divarda çıqqıldayan saatə  
nəzərə saldı. Gedib bu eclaflar eclaftı, Həmidi təyin edilmiş görüş yerinə  
aparmaq lazımdı və vaxta az qalırdı.  
Polkovnik libasını dəyişdirmək üçün  
güzgülü divar şəkfinə yaxınlaşdı. Polis  
formasını çıxırb mülki palta geydi.  
Sonra telefonu yaxınlaşdır arvadına  
zəng vurub dedi ki, onu şəm yeməyin  
gözələməsin, gec gələcək. Polkovnik  
heç bir siri arvadına etibar etmir-  
di. Arvadı isə elə bilirdi ki, polis zabiti-  
nin qurucu məvacibisi ile yaşayırlar və  
əri yər üzünən en təmiz insanıdır.

Polkovnik varlı rayonlardan birində  
polis serjantı olan atasının yolu ilə get-  
miş və elə əliyəriliyi də ondan öyrən-  
mişdi. Ancaq özü dörd oğlundan heç  
birini polis sisteminə yaxınlaşdırma-  
mış, onların istiqamətini başqa səmət  
yönlətmədi. Çünki bundan sonra  
yüzlərlə şəxs şübhəli qismində  
polis tərəfindən müxtəlif bəhanələr alt-  
ında işçəklərə məruz qalacaq, hət-  
ta mehv ediləcəkdir.

di ki, Qurban Qafqazın en böyük mafiyə  
başçılarından biridir və Qara Cəfər  
qədər məşhur olan quldurbəsi öldü-  
ren şəxs kimliyindən asılı olmayaq  
dövlətə böyük yaxşılıq etmiş olacaqdı.

Polkovnik Ziya Maqsud vəd olun-  
muş məbləğin qabaqcədan almış və  
deyilənə əməl etmişdir. Lakin Həmid  
zəng vurub bildirəndə ki, xəstəxana-  
nın qabağında daha iki nefer Vüqarlı-  
larda döymənlər, polkovnik lap cin  
atına minmişdi. Məsələ burasındadır  
ki, tapşırıq yerinə yetirilmədi halda  
polkovnik aldığı pulu geri qaytarmalı  
idi. O, qəzəb içinde özünü xəstəxana-  
ya yetirək Murad Vüqarlının çəsəsini  
ezişdirmişdi.

Atalar cox gözəl buyurub: - Şər  
deməsən, xeyir gəlməz. O, bundan  
sonra gecə klublarından birində Əh-  
med Əylisli və Həmidər gəlmiş və  
daha əlverişli saziş bağlamışdı: Onun  
heç ağıllına gəlməzd